



Faiq Ələkbərli

*AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru*

VI Yazı

Ancaq bir müddət sonra Ağaoglu türk-müsəlman xalqlarının qurtuluşunu İslami dəyərlərdə deyil, Qərb mədəniyyətində görmüşdür. Ağaogluna görə, müsəlman xalqlarının ən azı 4-5 əsrlik dini hökmələri (şəriəti) və milli adət-ənənələri (törələri) ar-tıq bir işə yaramadığı üçün, çıxış yolu Qərb mədəniyyətinədir, onu da yalnız formaca, təzahür-cə deyil, məzmun və mahiyyət etibarılı bütünüň qəbul etmək vacibdir. Ağaoglunun fikrincə, çünki müsəlman dünyasında Qərb mədəniyyətinə bəzi örnəklər alaraq dini və milli adət-ənənələrlə bağlı aparılan dəyişikliklər heç bir fayda vermir. Belə ki, avropalı Spenserlər, Russolarla, Smitlər, Kontlularla, Berqsonlara, Dürkheymlərlə (Pozitivizm, "ictimai müqavila", Struktur funksionalizm və b.) müsəlman şərqli Əbu Yusiflərin, Əbu Davidlərin (Örfçülük, Dahi-

sən, İslam dünyasında son əsr-lərdəki böhranlı vəziyyəti təqnid edir, bu böhrandan çıxməq üçün də milli və dini qayda qanunlarla Qərb mədəniyyəti arasında hər hansı uzlaşdırmanın doğru saymadığını ifadə edirdi. Ona görə, Qərb mədəniyyətini bütünlükdə (əxlaq, demokratiya, hüquq və s.) qəbul etməklə türklük-dən və islamlıdan uzaqlaşma da baş verməyəcəkdir.

Bu baxımdan Ağaoglu əx-laqda da yeniləşməyi, Qərb mədəniyyətindən faydalanağı mümkün saydı. Ona görə, müsəlman şərqində əxlaq məsəlesi ilə bağlı iki başlıca müqəddəs qayda: 1) namus, 2) peyğəmbər-le (s.) imamların şəxsiyyətinə saygı, var. Onlardan birincisi olan namus, ancaq qadınlara aid edilərək, kişişlərin belə bir

rətin qüsdrəti isə xalqın vicdanıdır. Ancaq xalq vicdanını hərə-kətə gətirəcək qədər qutsalığı olmayan bir əxlaq qaydasını istədiyimiz qədər sözə qəbul et-məkələ də, onun dəyər və önəmi olmaz (44, s.58). Deməli, hər hansı əxlaq qaydası sözə qə-bul edilib əməldə öz gerçəklərini tapmirsa, o zaman "xalqın vic-danı" anlayışı da əhəmiyyətsizləşir. **Görünür, bu cür mənfi mə-qamları nəzərə alaraq Ağaoglu hesab edirdi ki, müsəlman şər-qində zümrəvi və ictimai əxlaq prin-siplərindən bəhs etmək mə-nasızdır. Çünki Avropadan fər-qili olaraq son əsrlərdə müsəlman ölkələrində nə düz əməlli züm-rələr, nə də ictimai əxlaq prin-sipləri vardır. Bütün bunların əsas səbəbi də nəzarətsizlik, ya da "xalq vicdanı"nın formal xa-**

dən, bu zümrələrin dayandıqla-ri əsas və prinisiplərdən ziyan, şəxsləri, şəxslərin özəl təməyül-lərini, diləklərini təmsil edər. Şəxsi dilək və təməyüllər isə belli bir ölçü, bir qayda, bir sınır içində girəməz və daima dəyişikdir. İşte, bunun üçündür ki, tə-rəfərlik, aşırılıq, ölçüsüzlik qə-zetlərimizin göstərdiyi ümumi hallardır. Bu da mətbuatımızı müəyyidə olmaq fəzilətindən yoxsun buraxmaqdır" (44, s.61). Bununla da, Ağaoglu belə bir nəticəyə gəlirdi ki, əxlaq məsə-ləsində İslam xalqları çox zəif-dir; üstəlik bu gerçəklili dərk etmək əvəzinə, əxlaqi qurşaq-dan aşağı anlayıb Qərb cəmiyyətlərindən daha əxlaqlı olmağı iddia etmək qətiyyən doğru de-yildir: "Bu fikir qətiyyən yanlış və yanlış olduğu qədər zərərlə-

caqdır. Buna nümunə olaraq, Osmanlinin tənəzzülü dövründə ortaya çıxan ingilispərəst paşa-ları göstərən Ağaoglu ilk vaxt-larda ümidi edib ki, hər kəs öz mətanət və səbatı ilə düşməni saygıya sövq edəcək: **"Bunun üçün gərəkli olan görünüşdə şərtlərin hamısı var idi. Hami-miz eyni cəmiyyətə, eyni parti-yaya mensub adamlar, eyni yol-un yolcuları, eyni idealın müda-fiəciliyidik. Bundan dolayı or-taq fəlakət bizi bir-birimizə da-ha ziyadə yaxınalaşdıracaqdı. Bu fəlakətə qarşı bir-birimizə sarı-laraq, tək vücdudlu bir qaya kəsi-ləcəkdik"** (44, s.65).

Ağaoglu xüsusiylə də, üst təbəqədən (elit) hesab olunan ziyalilar arasındaki əxlaq düş-künlüğünün səbəblərini əxlaq növlərinin (din, ailə, ədəbiyyat,

Azərbaycan türk mentallığı və milli-mənəvi dəyərlər



fəlsəfə, milli adət-ənənlər və s.) cəmiyyət və onun fərdləri tərəfindən hansı dərəcədə dərki ilə açıqlamağa çalışmışdır. Onun fikrincə, məsələn islamiyyətin irəli sürdüyü əxiaqi prinsipər (mərdlik, doğruluq, ədalət, ba-ğışlamaq, dayanışma, dözümlü-lük və s.) çox yüksək olsa da, ancaq gerçəklilikdə onlara aid na doğru-dürüst dini kitablar var, nə də onlara əməl edənlər var. Əslində islamiyyətin öyrətdiyi həmin əxlaqi prinsiplər deyil, sadəcə fərz, vacibat, halal və haramdır; üstəlik bundan qıraqa